

## Bədirxan ƏHMƏDLİ

Filologiya üzrə elmlər doktoru

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu  
bedirxan@mail.ru

## QƏDIM AZƏRBAYCAN ƏDƏBİYYATINDA ÇİN MÖVZUSU

**Açar sözlər:** Azərbaycan ədəbiyyatı, qədim dövr, çin motivləri, Nizami Gəncəvi

**Key words:** Azerbaijani literature, ancient era, Chinese motives, Nizami Ganjavi

**Ключевые слова:** азербайджанская литература, древний период, китайские мотивы, Низами Гянджеви

Azərbaycanla Çin arasında iqtisadi əlaqələrin tarixi qədimə dayanğı kimi, mənəvi, ədəbi ilgilərinin də tarixi minillikdən əvvələ gedir. Qədim İpək yolu, həm də sənətin, ədəbiyyatın ilişgilərini, xalqların, ölkələrin, cəmiyyətlərin mənəvi münasibətlərini şərtləndirən amillərdən olmuşdur. Tarixi, mədəniyyəti araşdırduğumuz zaman bu əlaqələrin daha intensiv xarakter aldığını və davamlı olaraq mövcudluğunu görmək mümkündür. Maraqlı cəhət burasındadır ki, Çin-Azərbaycan ədəbi əlaqələri tarixən dəha mütəşəkkil olmuşdur. Bu, hər şeydən əvvəl, vaxtilə mövcud coğrafi qonşuluqdan və münasibətlərdən irəli gəlmişdir. Bu ilişgilər və münasibətlər haqqında Çin mənbələrində yetərinə məlumatlar yer almaqdadır. Azərbaycan bədii düşüncəsinin dövrümüzə gəlib çatması baxımından da Çin mənbələri əsaslı rol oynamışdır. Qədim Azərbaycan türk bədii düşüncəsinin nümunələrinə biz ilk önce Çin qaynaqlarında rast gəlirik. Belə ki: "Türk-Çin əlaqəleri coğrafi qonşuluq münasibətindən tutmuş siyasi, iqtisadi və mədəni yaxınlıqlara qədər, çox geniş sahələri əhatə edir və tarixə də çox qədimlərə gedir... Eyni zamanda türkün tarixində ən az öyrənilmiş sahələrdən biri də Çinlə olmuş tarixi yaxınlıqdır" [1, s.92].

Eramızdan əvvəl II yüzilə aid edilən bir şeir parçası bize Çin mənbələrindən gəlib çatmışdır:

*Yen-Ki-Sanı qeyb etdik,  
Qadınlarımızañ gözəlliyi artıq qalmadı.*

*Ki-Liyən dağlarını buraxdıq,  
Heyvanlarımız artıq baxılmayacaq [2, s.3].*

Bu poetik parçada yalnız xalqın keçmiş ilə bağlı informasiya verilməmiş, həm də poetik ifadə vasitələrinin orijinallığı və təbiiyi ilə yadda qalır. Öz yaşayış yerlərini itmiş xalqın faciəsi "qadınların gözəlliyyinin qalmaması", "Ki-Liyən dağlarının" buraxılmaması və "heyvanlara artıq əvvəlki kimi baxılmaması" detali ilə çatdırılır.

Yenə Çin mənbələrində türklərin poetik düşüncəsinə müraciət edək. Bu poetik mətnlər IV-V yüzillər türklərinə aid edilir:

*Ata minirəm, İslətməyə qamçım yox,  
Dönbür bir soyüd budağı qoparıram.  
Ayaqlarımı sallayıb otururam, qavalımı çalıram,  
Gəlib-keçənlər kədərdən ölürlər.*

*İçimdə bir təəssürat oyanır,  
Atınızın qamçısı olmaq istəyirəm.  
Gəlib qolunuza girmək istəyirəm,  
Ayaqlarımı uzadıb dizinizin dibində oturmaq istəyirəm [2, s.8].*

Bütövlükdə burada türk düşüncəsi, onun mənəvi əhvali-ruhiyyəsi özəksini tapıb. Çin mənbələrindən tapılmış bu şeirlərin həm poetik cəhətdən, həm də ritm, vəzn, qafiyə baxımından müəyyən bir qanuna əsaslanması poetik qaydaların artıq formalşmaqdə olduğunu göstərir.

Göytürk dövlətinə aid ədəbi nümunələrdə də Çin izlərinə təsadüf edilir. Ümumtürk abidələrindən olan Kül tigin kitabəsində Tibetin adı çəkilir. Bu kitabədə göstərilir ki, 47 il yaşayan Kül tiginin ölümü böyük kədərlə qarşılanır. Matəm mərasiminin təsvirində aydın olur ki, buraya başda Üdar-Sönqün olmaqla, çinlilərdən və tatəbilardan məclisə ağıçılar gəlir, minlərlə hədiyyə, hədsiz qızıl, gümüş gətirilir. Tibet kağanının adından isə Belen təşrif buyurur.

Kül tigin abidəsinin şimal-şərq tərəfində Kül tiginin qoyun ilinin on yeddisində "uçub getdiyi" (oldüyü) və doqquzuncu ayın yeddisində dəfn mərasimi keçirildiyi bildirilir. Abidədə yazılmışdır: "Meymun ilində yedinci ayın iyirmi yeddisində isə qəbirüstü tikilini, naxışları, yazılı daşları təqdis etdik (müqəddəsləşdirdik, yəni əbədiyyətə təhvil verdik). Bu qədər bəzəkçiləri-nəqqaşları toyğun və eliterlər gətirdilər" [1, s.103]. Göründüyü kimi, bəzəkçi və nəqqaşları toyğun və eliterlərin gətirdiyi bildirilir. Toyğunlar isə yüksək rütbəli çin məmurlarına deyilirdi. Mətndə aşkarca yazılıb ki, bu işi Çindən gələn nəqqaşlar, bəzəkçilər görmüşlər.

Kül tigin abidəsində Çin dilində bir mətn də verilmişdir. Mətndə Mogilandan danışılır. Məlumdur ki, Mogilan Çin mənbələrində Bilgə Kaganın adı kimi verilir. Mətni təhlil edən tədqiqatçılar bu fikirdədir ki: "Çincə mətn, görünür, Çin imperatorluğunun adından bir dost ölkə xatirəsi kimi yazılmışdır. Bu mətndə aşkarca diplomatik əslub görünür. Çinin öz qonşu dövlətinin böyük itkisinə kədərləndiyi, Goy Türkə aralarında qarşılıqlı hörmət münasibətinin olduğu göstərilir" [1, s.107].

Azərbaycan ədəbiyyatının sonrakı mərhələsində də Çin mövzusu, bədii təsvir və ifadə vasitələri, yaxud çinli obrazları təsvir edilmişdir. Xüsusiylə, N.Gəncəvi yaradıcılığında Çin mövzusu və arxetipləri çoxluq təşkil edir. Onun "Yeddi gözəl", "Xosrov və Şirin", "İsgəndərnamə" poemalarında dəfələrlə çinli obrazı yaradılır, yaxud bədii təsvir və ifadə vasitələrində Çin arxetiplərindən istifadə edilmişdir. "Yeddi gözəl" poemasında "Bəhramın şəhərdən getməsi" fəslində Çin padşahının İrana hücumu təsvir edilir. Şair göstərir ki, Bəhramın eyş-işrətə qurşanmasından istifadə edən Çin padşahı özünün üç yüz minlik qoşunu ilə İrana tərəf hərəkət edir. Bunu eşidən Bəhram üç yüz nəfərlik başının dəstəsi ilə ölkədən çıxıb yaxın yerlərin birində gizlənir. Çin padşahu üçün məclis qurulur, onu taxta əyləşdirirlər. Aradan bir müddət keçidkən, Çin padşahu arxayınlasdıqdan sonra Bəhram başının dəstəsi ilə hückuma keçir və taxtı geri qaytarır. N.Gəncəvi göstərir ki, Bəhram başına gələn hadisədən dərs götürmüş və bir daha dövlətin idarə edilməsində boşluq buraxmamışdır.

"Bəhramanı Xəvərnəqdə yeddi gözəlin şəklini görməsi" bölümündə isə Yağmanazı təqdim edərkən onu "Çin və Təbriz ləbətlərinin fitnəsi Xaqanın qızı" olaraq təqdim edir. Şair burada "ləbət" sözünü galincik mənəsində işlətmüşdür. Poemanın başqa bir yerində isə "Çin ləbətini (gəlinciyi-ni) qucağına aldı, O yüzləçək gülü, gümüşbədən sərv", - deyərək yenidən eyni təşbehən istifadə etmişdir [3, s.216]. "Çin ləbəti" ifadəsi şairin poemasının müxtəlif yerlərində işlənilmişdir. "Bəhramın pəncəşənbə günü səndəl rəngli günbəddə əyləşməsi və altıncı iqlim padşahı qızının əfsanə söyləməsi" bölümündə də Bəhramın Çin ləbətinin əlindən badə içməsini bildirir [3, s.220]. Həmin bölüm də Bəhramın əlindən mey içdiyi gözəli yenə də Çin epiteti ilə tərif edir:

*Öz durrunu nəhəngin ağızma atarkən  
Şah o dar (uzunsov) gözlü, Çinda başlanmış (gözələ)  
Buyurdu ki, onun xatirindən tozu çırpın.  
Çin xanımı çöhrəsindəki çinləri açdı,  
Öz xurmasından bal arxi açdı [3, s.220].*

Məğrib şahın qızı Azeryunu təqdim edərkən isə onu "Çin səbkli, rum libası bir türk" qızı adlandırır. "Səbk" dedikdə şair Çin üslubunu nəzərdə tutmuşdur. Əsərin başqa bir yerində isə Çin vilayətindəki bəzəkli şəhəri belə təsvir edir:

*Dedi: "Çin vilayətində bir şəhər var,  
Cənnət bağı kimi bir bəzəkli şəhər.  
O şəhərin adı – "Mədhişlər şəhəri,  
Qara geyinənlərin "yasxanası" dir [3, s.130].*

N.Gəncəvinin "Yeddi gözəl" poemasının süjet xəttində hər biri bir ölkədən olan yeddi gözəlin danışığı müxtəlif mövzulu əhvalatlar danışılır. Altıncı hekayət Çin gözəli Dürrəstənin dilindən söylenilir. Bu hissə belə başlayır:

*Çin qızı söylədi iki növcavan,  
Başqa bir şəhərə oldular rəvan [4, s.225].*

Bu gənclərdən birinin adı Xeyir, digərinin adı isə Şərdir. Onlar səhrada uzun bir yol gedirlər. Yol getdikləri zaman Xeyirin suyunu içirlər. Yolda susuzlayan Xeyir Şərdən su istəyir, əvəzində gövhərlərini verir. Lakin o su vermir. Nəhayət, gözlərini çıxartmaq müqabilində su verəcəyini bildirir. Gözlərini deşib çıxarsa da, Şər ona su vermir və səhrada qoyub gedir. Yaxınlıqdakı kəndin çobanının qızı onu tapıb evə gətirir, gözlərini sağaldırlar. Daha sonra Xeyir çobanın qızına evlənir. Günlərin birində Xeyir padşahın kar və kor qızını sağaldır. Padşah bir imarət hazırlayıb çobanın ailəsini oraya köçürür. Padşah öldükdən sonra o məmlekətin başına Xeyir gətirilir. Bir gün Şəri onun yanına gətirirlər. Şər öz adını gizlədərək yalan danışır. Xeyir tanışa da, etdiyi pisliyə görə onu bağışlayaraq öz şərinə təpsirir. Beləliklə, Çin qızının söylədiyi bu hekayədə Xeyirin qalib gəlməsi həqiqətin təntənəsini nümayiş etdirir. Hər halda Xeyir-Şər fəlsəfəsinin Çin qızının hekayətində verilməsi düşündürür.

N.Gəncəvi "Yeddi gözəl" poemasının "Xəvərnəqin tərifi və Nemanın gözdən itməsi" hissəsində Bəhramın hünərindən danışır və onun hünərinin yayıldığı Xəvərnəqi bir bəzəkli bağla bənzədir. Lakin bu göy və təbiət onu belə tərif edir.

*Göy dedi: "Qiblədir bu xoş imarət"  
"Yox, Çin biharıdır" – dedi təbiət [4, s. 57].*

Yüz minlərlə insan onun seyrinə galib tamaşa edir. N.Gəncəvi bu gözəlli təbiətin diliylə "Çin bihari" adlandırır. "Çin bihari"-qızıl, bürunc

büt və əlvan naxış və rəsmlərlə bəzənmiş Çin bütxanələri, gözəllik rəmzi-dir. Bihar sözü isə hind sözü vihardan əxz edilmiş və "məbəd" deməkdir.

Poemanın "Bəhramın Xəvərnəqdə yeddi qızın şəklin görməsi" hissəsində isə şair Bəhramın Xəvərnəqi gəzməsini təsvir edir. Bəhram gəzərkən maraqlı bir hücrə görür. Lakin hücrənin qapısı bağlı idi. Bəhram qapını kimin bağladığını və açarın kimdə olduğunu soruşur və hücrənin açarının gətirilməsini əmr edir. Hücrəni açarkən Bəhram burada rəssamin divarda çəkdiyi gözəllərin rəsmini görür.

*Nə çəkmiş divarda gör ki, ustam,  
Çinin o yüz gözəl niğarıstanı.  
Çatmadı heç buna əldəki qüdrət  
İşlədib divarda bir incə sənət* [4, s.69].

"Çin niğarıstanı" dedikdə şair Çinin Buddha və Mani məbədlərini nəzərdə tuturdu. Niğarıstan-bütxanə deməkdir, bu sözün kökü niğاشən – "al-əlvan cizgilərlə" bəzəmək, şəkil çəkmək feilindən əmələ gəlmışdır. Niğar-al-əlvan cizgilərlə bəzənmiş deməkdir. Burada hind, Çin, slavyan gözəllərinin rəsmləri çəkilmişdir. Çin gözəlindən danışarkən şair onu belə təsvir edir.

*Çinin xaqqanının qızı Yağmanaz,  
Gözəllər afəti, misli tapılmaz* [4, s.128].

Əlbəttə, Nizami poeziyasındaki Çin müasir coğrafi Çin demək deyildir. Çin deyərkən şair Şərqi Türküstanı nəzərdə tuturdu, türk sözü isə Nizami lügətində gözəllik, aqlıq, nəciblik rəmzi-dir. Təraz (İndi Təlas), Yağma, Xotən həmin Türküstan Çinində yerləşmiş şəhərlədir və öz gözəlləri ilə məşhur olublar.

Poemanın sonunda N.Gəncəvi şaha müraciətlə əsəri bitirdiyini bildirir və məktubu bağlayaraq göyərçinlə şaha çatdırmasını isteyir. Şaha müraciətlə şair deyir:

*Göy sənən qapında bir quldur, əhsən,  
Xətaiyi geyinib, xəta örtənsən  
Dövlətin şairin dadına yetdi,  
Qələmim gör necə sehrlər etdi* [4, s.298].

Nizamişunas X.Yusiflinin yazdığını görə, şair burada Xətai dedikdə – Kitayı, Çini nəzərdə tutur. Çinin zərxara geyimləri en gözəl və en qiymətli geyimlər sayılırdı. Şair xətapuş (nöqsanları ört-basdır edən) və Xə-

tai-puş (qiymətli Kitay libaslari geyən) sözlerinin omonimiyasından mahi-ranə şəkildə istifadə edib gözəl cinas düzəltmişdir.

N.Gəncəvinin "Xosrov və Şirin" poemasının "Bu şeirin tarixi və səbəbi haqqında" hissəsində Çin leytmotivlərinə rast gəlmək mümkündür.

*Tamğaçı bağlaşın həbəsi saça,  
Şüstər zinətini bağlaşın Çaça* [5, s.39].

"Tamğaç" qədim Çin paytaxtının adı olmuş, həm də çinli mənasında işlənmişdir. Yəni şair demək istəyir ki, onun hökmü Çindən Həbəsə, Şüstərdən Çaçaya kimi rəvan olsun.

Başqa bir yerdə yənə də Çin adına müraciət edərək yazar:

*Göndərsin xaqqanlar xəracı Çindən,  
Qeyşərlər cizyəni Rum ellərindən* [5, s.42-43].

Şair burada başqa ölkələrdən alınan xəracı, vergiyə işaret edir.

*Orda şahin Ferxar kimi qəsri var,  
Orda yaşayırlar cariyə qızlar* [5, s.119].

Burada Şapurla Şirinin görüşü təsvir olunur; Şapur Şirinə Xosrovun üzüyünü təqdim edərkən, əgər yolda təzə saha rast gəlsə, bu üzüyü ona göstərməsini məsləhət görür. Əgər görməsən, Mədain yolunu tutmayı və şah qəsrini soruşub mənzilə yetməyi söyləyir. Mədainə çatdığı zaman isə xəzinələr üstə xəzinə tapacağını bildirir. Şah qəsrinin tərifini verərkən onu Ferxar qəsrinə bənzədir. Məlumdur ki, Ferxar qəsri Tibetdə olan böyük bir bütxanə və qəsrin adı olmuşdur. Qədim səyyahlar bu bütxanənin əzəməti qarşısında heyran qalmışlar [5,s. 491].

N.Gəncəvi poemanın "Şirinin ova getməsi və oradan Mədainə qaçması" hissəsində yazar:

*Ela ki, bir sahər Çin xəznədari,  
Zər qıflıla örtü göy qapıları.  
O Çin nəqqi çıxdı sandıqdan çöla,  
Yola hazırlaşdı şad, gülə-gülə.  
Qulluğunda durdu Çin gözəlləri,  
Sərv tək ayaq üstə bağlı kəməri* [5, s.121].

"Xosrov və Şirin" poemasında Çinlə bağlı daha bir obraz yaradılmışdır. O da Şapur obrazıdır. N.Gəncəvi Şapur obrazını bütün mürəkkəbliyi ilə təsvir etmişdir. Şapur Nizaminin əsərində yalnız bir rəssam deyil,

həm də bacarıqlı bir siyasetçi, dünyagörmüş seyyah, eyni zamanda bir sehrkar kimi göstərilir. Şair poemada onu da göstərir ki, Şapur rəssamlığı Çində öyrənmişdir.

N.Gəncəvi "İsgəndərnamə" poemasının "Şərəfnamə" hissəsində İsgəndəri tərif edərkən yazar:

Başında dəbilqə Çin poladundan,  
Gövhərlər ordakı gövhərə heyran [6, s. 93].

Bununla şair onun başındaki dəbilqənin "Çin poladı"ndan olduğunu deyir ki, bu da Çin poladının məshhurluğunu və möhkəmliyini göstərir.

N.Gəncəvi İsgəndərin İranı işgal etməsindən sonra Daranın qızı Rövşənəyi aldığı zaman yeddi xəzinə ağızı açıb "Rumın, Misirin, Çinin qumaşlarından dəyərlər yığıdı" təsvir edilir ki, burada da Çin qumaşının şahlara yaraşan dəyərlər parça olduğu anlamına gəlirik. Əsərin "İsgəndərin Ərəbistana getməsi və Kəbəni ziyarət etməsi" hissəsində İsgəndərin bir çox yerləri abad etməsi nəticəsində qasidlərin onun dərgahına gəldiyini deyir:

Cindən Qeyruvana yol var na qədər,  
Uca dərgahına axdi qasidlər [6, s.197].

"Şərəfnamə" əsərində şair "İsgəndərin Hindistandan Çinə getməsi" fəslində üç şeyin ölkədə fəlakət olduğunu bildirir. Bunlar "Iranda fil, Çində pişik, Hinddə at"dır. Şair İsgəndərin Hindistandan Tibetə, oradan isə Çinə getməsini təsvir edir. Göstərilir ki, İsgəndərin ordusu Tibet dağına çatarkən səbəbsiz sürəkli qəhqəhə, gülüş onları tutur. Bunun səbəbini so魯duqda belə cavab verilir:

Dedilər: "Zəfəran rəngli bu torpaq,  
İnsani səbəbsiz güldürür ancaq [6, s.269].

N.Gəncəvi Çini gözəl və abad bir yer kimi göstərir; burada hər yer çəmənlikdir, hər yer yamyasıl və gülşəndir, hətta cənnətdən də gözəldir. Saf çaylar, çəşmələr axır hər yerdən, çəşmənin başında ceyran izi var, hər yan mişki-ənbər qoxuyur. Buranı gördükdə İsgəndərin Hindistan fikrindən geri çəkilməsini belə təsvir edir:

İsgəndər görünçə o gözəl yeri,  
Hindistan şövqündən çəkildi geri [6, s.270].

İsgəndər qoşunu ilə bir xeyli yol getdiķdən, şaha iki mənzil qaldıqdan sonra orduya dincəlməyi tapşırır. O, burada qalmaqla şaha necə zəfər çalmaq haqqında düşünürdü. Xaşanın ona məktubunda ölkənin müdafiə gücü təriflənir. Məktub belə bitir:

Onlara çin ilə çataram qaşı,  
Çin üçün qan ağlar Çinin dağ-daşı [6, s.274-275].

İsgəndər xaşana cavab məktubunda ona hörmət və salamını bildirir, bu ölkəyə at sürərkən hərb, ya da müharibə üçün gəlmədiyini, Çinin xaşanına qonaq olduğunu ifadə edir. İsgəndər bildirir ki, Hinddə qara mişk ağacı əkmış, Çində isə fikri "ağ yasəmən" tikməkdir. Hindistanı qara mişkə oxşatmağı onların qaralığına, Çini isə ağ yasəmənə bənzətməsi çinlilərin ağılığına işarədir. Maraqlıdır ki, buna yaxın bənzətmədən şair əsərin "İqbalmə" hissəsində də istifadə edir. "Vuruşur önumdə Çin ilə Həbəş, Şaha edəcəyəm onları peşkəş" beytində "Çin" dedikdə ağ kağızı, həbəş dedikdə isə kağız üzərindəki qara xətləri, yazıları nəzərdə tutmuşdur. İsgəndər deyir ki, əger bu hökmümdən azaciq boyun qaçırsan, qulaqburması alarsan. İsgəndər Xaşanın qapısına sühl ilə gəlməsi zamanı çökilib Çindən gedəcəyini, əks tədqirdə isə:

Yoxsa ki, düşərəm bir Çin izinə,  
Çini tökdürərəm Çin dənizinə [6, s.279].

– deyə hədə-qorxu da gəlir. Xaşan vəziri ilə məsləhət etdiķdən sonra İsgəndərlə yumşaq davranışlığı qərara alır və ona bir məktub yazır. Məktubu elçi əvəzinə özü aparır. Elçi yerində oturduqdan sonra İsgəndər ona Xaşanın fikrini açıqlamasını istəyir. Elçi isə hamının çıxmasını və təklikdə söyləyəcəyini bildirir. Təklikdə qaldıqda İsgəndərdən məqsədini soruşur. Məqsədini bildikdən sonra isə özünün elçi deyil, xaşan olduğunu açıqlayır. Onların söhbəti sühlə bitir və Xaşan İsgəndərin istədikləri ilə razılaşır. Onlar dost olurlar, Xaşan Çin diyarından İsgəndər orda qaldığı müddətdə ona hər zaman azuqə göndərirdi. Şair burada həm də Çin sözündən üç dəfə istifadə edərək müəyyən bir alliterasiya da yarada bilmışdır.

N.Gəncəvi "İqbalmə" əsərinin başqa bir yerində yenidən Çin mövzusuna gələrək yazar:

Sevdி çinli türkü, könlü şad oldu,  
Qəmlər hindusudan o azad oldu [7, s.50-51].

Şair burada türk sözünü gözəl mənəsində işlədir. Burada Çində ya-  
şayan türk gözəli nəzərdə tutulur. Hindu sözü isə burada qəm, kədər rəmzi  
kimi götürülür. Beytin mənəsi belədir ki, Arşimed o ağ çinli türk gözəli  
ilə o qədər zövqə dalmışdı ki, qəmin, kədərin qaralığı onun qəlbini tərk et-  
mişdi. Buna bənzər təşbehdən şair başqa bir beytində belə istifadə edir:

*Bəzədi göyləri ağ Çin ipəyi,  
Yer açdı üzündən qara örpəyi* [7, s.163].

"Ağ Çin ipəyi" dedikdə şair Günəş işığını, "qara örpək" dedikdə isə  
geçənin zülmətini nəzərdə tutmuşdur. Şair demək istəyir ki, Günəş çıxdı  
yer üzündən zülmət çəkildi.

Beləliklə, Azərbaycan ədəbiyyatında Çin mövzusunun çox əski bir  
tarixinin olduğunu görmək olar. Çin mövzusu ədəbiyyatımızda bir neçə  
istiqamətdə təzahür etmişdir. Burada ancaq Orxon-Yenisey abidələri və  
N.Gəncəvi yaradıcılığına nəzər yetirdik. Bu da onu göstərir ki, qədim ipək  
yolunda yalnız ticari əlaqələr deyil, həm də ədəbi ilişkilər formalaslaşmışdır.  
Bu ədəbi ilişkilər və təsirlənmələr qədim Azərbaycan ədəbiyyatında daha  
intensiv xarakter almış, getdikcə zəifləməyə doğru getmişdir.

## ƏDƏBİYYAT

1. Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, II c. Bakı, "Elm", 2007.
2. Kocatürk V.M. Türk edebiyatı tarixi. Ankara, 1964.
3. Gəncəvi N. Yeddi gözəl (Sətri tərcümə, filoloji tərcümə, izahlar və qeydlər professor R.Əliyevindir). Bakı, "Elm", 1983.
4. Gəncəvi N. Yeddi gözəl. Bakı, "Lider", 2004.
5. Gəncəvi N. Xosrov və Şirin. Bakı, "Lider", 2004.
6. Gəncəvi N. İsgəndərnəmə. Şərəfname. Bakı, 2004.
7. Gəncəvi N. İsgəndərnəmə. İqbalnamə. Bakı, "Lider", 2004.

**Bədirkhan Ahmedli**

## THE SUBJECT OF CHINA IN ANCIENT AZERBAIJANI LITERATURE

### *Summary*

In the article is dealt with the subject of China in ancient Azerbaijani literature. It is noted that the literary relations between Azerbaijan and China were about a thousand years ago. The ancient Silk Road has been a factor that caused the moral attitudes of art, literary relations, people, countries and society. When we examine the history and culture we can see that these relationships are more intensive. It was the result of geographical neighborhood and relations existing at that time. There is enough

information about these relationships in Chinese sources. From the point of view of coming of Azerbaijani artistic thoughts in our period Chinese sources have played an important role. We have observed examples of Azerbaijani-Turkish artistic thoughts in Chinese sources first of all. In Azerbaijani literature the subject of China is more widely reflected in Orkhan-Yenisey monuments and Nizami Ganjavi's creativity. Chinese motives prevailed especially in the poems "Khosrow and Shirin", "Seven Beauties" and "Iskendername" by Nizami Ganjavi.

**Бадирхан Ахмедли**

## КИТАЙСКАЯ ТЕМА В ДРЕВНЕЙ АЗЕРБАЙДЖАНСКОЙ ЛИТЕРАТУРЕ

### *Резюме*

В статье говорится о китайской теме в древней азербайджанской литературе. Отмечено, что история литературных связей между Азербайджаном и Китаем уходит в тысячелетие. Древний Шёлковый путь и связи литературы и искусства явились факторами обусловившими духовные сношения народов, стран, обществ. В связях истории, культуры исследуемых нами времён наблюдается более интенсивный характер. Это происходило прежде всего из бывшего в те времена географического соседства и отношений. В китайских источниках есть достаточно сведений об этих связях и отношениях. Китайские источники сыграли основную роль в том, что азербайджанское художественное мышление сохранилось до нашего времени. С образцами древнего азербайджанского тюркского художественного мышления мы впервые встречаемся в китайских источниках. В азербайджанской литературе китайская тема более широко отражена в орхон-енисейских памятниках и в творчестве Низами Гянджеви. Особенно в поэмах Низами Гянджеви «Хосров и Ширин», «Семь красавиц» и «Искендернаме» китайские мотивы составляют большую часть.